

Unudulmaz tarix

1985-ci ilin aprelindən keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun rəhbərliyile ölkədə başlanmış yenidənqurma siyaseti öz qeyri müəyyənliyi ilə dönyanın altıda birini ehənədən nəhəng sovet imperiyasında böyük təlatümlərə yol açdı. M. Qorbaçovun bir-birini inkar edən sərsəm qərarları və çıxışları ölkəni xaos və anarxiyaya gətirib çıxardı. Sov.İKP MK-nın baş katibi bir tərəfdən daha çox demokratiya, daha çox azadlıq, müttəfiq respublikalara daha çox sərbəstlik vərilməsi haqqında ağız dolusu danışır, digər tərəfdən demokratiyani, söz azadlığını, müxtəlif respublikaların hüquqlarını daha çox məhdudlaşdırırı. Ölkə siyasetində xalqlar arasında ögey-doğmalıq güclənirdi.

Ölkədəki istiqaməti məlum olmayan sərsəm siyasetdən istifadə edən ermənilər əslər boyu Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirmek istədikləri bədnəm planlarını reallaşdırmağa başladılar. Ermənilərin Azərbaycan və Türkiye ərazisində yaratmaq istədikləri "Böyük Ermənistən" xüyəsinin gerçəkləşməsi qarşısında duran yeganə qüvvə Azərbaycan xalqının böyük oğlu, o vaxt SSRİ rəhbərliyində ali məsəbdə təmsil olunan Heydər Əliyev idi. 1987-ci ilin oktyabr ayında artıq ermənilərin buyruq qulu na çevrilmiş Mixail Qorbaçov Heydər Əliyevi SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırıldı.

Bələliklə, Azərbaycana qarşı başlanmış məkrili siyasetin həyata keçirilməsi yolunda əsaslı bir manə qalmadı. 1987-ci ilin sonlarından başlayaraq ermənilər azərbaycanlıları öz dədə-baba yurdlarından

qovmağa başladılar.

1988-ci ilin yanvarından Yerevanda və Dağlıq Qarabağın mərkəzi Xankəndində anti Azərbaycan ruhlu mitinqlər, kütłəvi ixtiashaşlar başlandı. SSRİ rəhbərliyi bu mitinqləri və ixtiashaşları yenidənqurma, söz azadlığı, demokratiya əlamətləri sayaraq vaxtında heç bir tədbir görmedi. Əslində bu ak-

şəxslərdir. Bələliklə, Sumqayıt hadisələrində ermənipərest SSRİ rəhbərliyi iki məqsədə çatmayı nəzərdə tuturdu. Birinci: bir neçə erməni qətəl yetirmək də dünyaya bəyan olunurdu ki, bu iki millət bir yerde yaşaya bilməz. İkinci: Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün separatçı antiazərbaycan hərəkatına mənfi

yə başlandı. Çox təessüf ki, SSRİ xüsusi xidmət orqanları Azərbaycandakı xalq hərəkatının istiqamətini dəyişdirməyə, təxribat xarakterli hərəkətlər törətməyə başladılar. Belə ki, Bakıda və rayonlarda keçirilən ilk mitinqlərde xalqın bütün təbəqələri təmsil olundu. Burada rəhbər işçi də, ziyanlı da, fəhlə də, tələbə də vardi. Ancaq get-gedə əvvəlcə rəhbər işçilər, sonra qabaqcıl ziyanlılar xalq hərəkatının içərisinə yeri dilmiş bəzi avanturistlər tərəfindən hərəkatdan uzaqlaşdırılıb düşmən elan edildi. Moskva

radan vətəne xəyanət yolu tutdu. Hazırda səsi Yerevandan gəlir. Təessüf ki, bu hadisələr və 1990-ci ilin yanvar ayının 13-15-de DTK tərəfindən Bakıda törədilən hadisələr (2-3 ermənin öldürülməsi) Bakıya dinc əhali üzərində qoşun yeritmək üçün SSRİ rəhbərliyinə bəhanə verdi. Sözsüz ki, öz hakimiyyətini qorumaq üçün hər bir cinayətə gedən Azərbaycan Respublikasının o vaxtki rəhbərliyinin də burada günahı böyükdür. Onların xalqdan uzaq düşməsi xoşun və anarxiyanın daha da dərinleşməsinə, respublikanın idarələnməz vəziyyətə gəlib çıxmamasına səbəb oldu. Bələliklə, 1990-ci ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyi Azərbaycanda sovet hakimiyyətini qorumaq bəhanəsi ilə SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madəsini pozaraq Bakıya və respublikanın bir sıra rayonlarına qoşun yeritdi.

Qoşunun tərkibində Stavropol, Krasnodar və Rostov vilayətlərindən toplanmış azərbaycanlılara qarşı xüsusi nifrətləri ilə seçilən ehtiyatdan çağırılmış erməni əskər və zabitləri vardi.

Bundan başqa əməliyyatda 350-ci xüsusi təyinatlı paraşüt desant alayı, "Alfa" qrupu, SSRİ DTK-sının "A" təxribat qrupu iştirak edirdi. 20 yanvarda mərkəzi hakimiyyət tərəfindən törədilən qırğında 137, bəzən 140 insan həlak olduğu, 700-dən çox insanın yaralandığı bildirilir. Müdrilikdən biri deyib ki, bir insanın nəhaq yərə öldürülməsi faciədir. Daha çox insanın öldürülməsi isə statistika 20 Yanvar faciəsi qətəl yetirilənlərin sayından asılı olmayaraq xalqımızın tarihində unudulmayan qanlı hadisədir. 20 Yanvar eyni zamanda qəhrəmanlıq tariximizdir. Bu tarixi unutmamalıyıq.

Qüdrət SƏMƏDOV.

Ay erməni! Meymun nəslinin nümayəndəsi, təkamülün zəif bəndi, nəsillərin leşisən. Sən güllələnməyə layiqsən. Axi nə vaxt öləcəksən ki, bu münaqışələr bitsin? Nə vaxt bitəcək yalanların, uydurmaların? Nə vaxt sən qanacaqsan ki, Ağrı sənə qismət olmaz? İnan ki, xalqının günahlarına görə daim alçaq qalacaqsan. Biz həmişə o xoşbəxtliyə inanacağıq ki, sizdən əzab görməyək. Səni və gic xalqını ədalət alovuna qərq edəcəyik. Ancaq bundan sonra sülh, yaxşılıq, dünyası ermənisiz mövcud ola bilər. O zaman aləm xoşbəxt olacaq ki, bütün xalqlar firavan həyat sürəcək, günəş qaranlığı dağıdacaq. Ermənilər, qaçılmaz sonunuz yaxınlaşır. Anlayın ki, dünyada sizlərə yer yoxdur.

(Dahi rus şairi A. S. Puşkinin "Qafqaz pritçaları" əsərindən).

siyalar demokratiya ilə heç bir əlaqəsi olmayan millətlər arası düşmənciliyi qızışdırın və bir başa Moskvadan, SSRİ Dövlət Tehlükəsizliyi orqanları tərəfindən idarə olunan antiazərbaycan tədbirləri idi.

1988-ci ilin fevralın 27-də hadisələri daha dramatik şəkəl salmaq üçün SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən Sumqayıt şəhərində qətərlər, zorakılıqla müşayət olunan ixtiashaşlar törədildi. Bu ixtiashaşlarda qətəl yetirilənlər arasında müxtəlif millətlərin nümayəndələri olsa da Moskva bu hadisəni azərbaycanlıların ermənilərə qarşı hərəkəti kimi qiymətləndirdi. Halbuki, ixtiashaşların əsas liderləri erməni millətinin nümayəndəleri idi. Sonradan sübut olundu ki, qətəl yetirilmiş və zorakılığa məruz qalmış ermənilər Ermənistanda və Dağlıq Qarabağda erməni milletçilərinin törətdikləri cinayetlərə mənfi münasibət bəsləyən

münasibət bəsləyən erməniləri cəzalandıraraq digərlərinin gözünü qorxutmaq. SSRİ xüsusi xidməti və bu hadisəye dəstək veren beynəlxalq antiazərbaycançı qüvvələr Sumqayıt hadisələrində demək olar ki, məqsədlərinə çatdırılar. Bundan sonra Ermənistanda, Dağlıq Qarabağda antiazərbaycan hərəkatı daha da gücləndi, vəhşi xarakter aldı. Azərbaycanlıların əmlakı əlində alınaraq, təhqir olunaraq, şikəst edilərək öz dədə-baba yurdularından qovulması daha da sürütləndi. Öz yurdlarında bir az lengiyənlər amansız vəhşiliklə və qətillərlə üzləşdilər.

SSRİ rəhbərliyinin ermənilərə qarşı heç bir tədbir görməməsi, əksinə onlara bu cinayətlərində dəstək vermesi xalqımızın səbər kasasının daşmasına səbəb oldu.

Azərbaycanda da Moskvanın ermənipərest siyasetinə qarşı kütłəvi aksiyalar keçirmə-

xüsusi xidməti başa düşürdü ki, ziyanlı kütłəni təxribata sürüklemək və sonra cəzalandırmaq daha rahatdır.

Belə də oldu. 1989-cu ilin sonlarında xalq hərəkatına yerdilmiş təxribatçıların təhribi ilə bir sıra şəhər və rayonlarda hüquq mühafizə və yerli hakimiyyət orqanlarının binalarına hücumlar, yanğın və talanlar təşkil olundu. Naxçıvanda İranla sərhəd qurğuları söküldü. Bu hadisələrin xalq hərəkatı üçün heç bir əhəmiyyəti yox idi, əksinə xalq hərəkatını qəddarlıqla yatırmaq üçün imperiya rəhbərliyinə bəhanə yaradırdı. Sonrakı hadisələr göstərdi ki, bu təxribatlı xalq cəlb edənlərin bir çoxu DTK tərəfindən hərəkətə yeridilmiş agentlərdir. Məsələn, cənub bölgəsində Cəlilabadda və Lənkəranda Rayon Partiya Komitələrinin inzibati binalarına hücumu və yandırılması teşkil edən Əlikram Hümbətov son-

"Şəhidlik-ölməzlik zirvəsidir" mövzusunda inşa yazı müsabiqəsi

"Azərbaycan gəncləri 2011-2015-ci illərdə" Dövlət Programının müvafiq bəndlərinin icrası ilə əlaqədar olaraq Qəbələ Rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə rayonun tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında "Şəhidlik-ölməzlik zirvesidir" mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqəyə tam orta ümumtəhsil məktəblərindən 60-dək yeniyetmə-gənc qatılmışdır.

26 dekabr 2014-cü il tarixdə rayon təhsil şöbəsinin akt zalında müsabiqənin yekunu və qaliblərin mükafatlandırılma tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə təhsil şöbəsinin metodisti Aslan Şirə-



zov açaraq, iştirakçıları salamlamış və müsabiqəyə yekun vurulduğu barədə məlumat vermişdir.

Rayon gənclər və idman idarəsinin reisi Fəxri Soltanov müsabiqənin keçirilməsinin məqsəd və vəzifələri haqqında

dənişaraq bildirmişdir ki, inşa müsabiqəsinin keçirilməsində məqsəd gənclərin vətənpərvərlik, azərbaycanlıq və dövlətçilik prinsipləri əsasında təbiyyə olunması, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi və torpaq uğrunda

canlarından keçən vətən oğullarının xatirəsini yaşatmaqdən ibarətdir. Şəhər 4 sayılı tam orta məktəbin müəllimi Gülsen İsayeva, müsabiqə iştirakçısı Aytaç Mirzəhüseyinli çıxış edərək

müsabiqənin məktəblilər arasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişlər.

Müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 nəfər I yərə, 2 nəfər II yərə, 3 nəfər III yərə layiq görülmüş və 4 nəfər fəal iştirakına görə təltif edilmişdir. İnşa yazı müsabiqəsinin yekunlarına əsasən Qəbələ şəhər 4 sayılı tam orta məktəbin şagirdi Aytaç Mirzəhüseyinli I yərə, Zalam kənd tam orta məktəbin şagirdi Şəfəq Mahmudova və Nohur-

qışlaq kənd tam orta məktəbin şagirdi Arzu Əliyeva II yərə, Kürd kənd tam orta məktəbin şagirdi Mehin Cabbarova, Tikanlı kənd tam orta məktəbin şagirdi Pərvin Yaqubov və Vəndam qəsəbə 1 sayılı tam orta məktəbin şagirdi Güler Abdullaeva III yərə layiq görülmüşlər.

Müsabiqədə fəal iştiraklarına görə Qəbələ şəhər 1 sayılı tam orta məktəbin şagirdi Lalə Xelilova, Çarxana kənd tam orta məktəbin şagirdi Şəfa Məhəmmədzadə, Vəndam qəsəbə 2 sayılı tam orta məktəbin şagirdi Nərgiz Lətifli və Hacallı kənd tam orta məktəbin şagirdi Dilarə Muşaqova təltif edilmişlər.

Qaliblər gənclər və idman idarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

**M. SƏFƏRÇİNÖV,
Gənclər və idman idarəsinin
baş məsləhətçisi.
Foto S. Umuyevindir.**